

**Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş  
“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və  
qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın 6.1.11-ci yarım bəndinə əsasən  
Qaydanın 1.2-ci bəndində göstərilən orqanlar (qurumlar) tərəfindən daxil olan məlumatlara əsasən Ağcabədi rayonu  
üzrə 2021-ci il ərzində görülmüş işlər üzrə hazırlanan**

**CƏDVƏL**

Sıra №-si	Bəndin nömrəsi	Tapşırığın, tövsiyənin məzmunu	İcraçı orqanlar	Tapşırığın, tövsiyəsinin icra müddəti	İcranın gedişinə aid məlumat (görülmüş işlər)	İcra olunub	İcra olunmayıb	Qismən icra olunubsa və ya icra olunmayıbsa bunun səbəbləri
1	5.1.4	Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi	Ağcabədi Rayon Gənclər və İdman İdarəsi	27 yanvar 2021-ci il	“Erkən nikaha yox deyək” başlığı altında videokonfrans keçirilmişdir.	İcra olunub	-	-
2	5.1.4	Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi	Ağcabədi Rayon Gənclər və İdman İdarəsi	16 iyul 2021-ci il	“Erkən nikah və fəsadları” başlığı altında videokonfrans keçirilmişdir.	İcra olunub	-	-
3	6.1.3.2	Təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin təşkil edilməsi	Ağcabədi Rayon Təhsil Şöbəsi	Oktyabr-Noyabr ayları 2021-ci il	Erkən nikah və qohumlar arasında əks tibbi göstərişləri barədə mühazirələr söylənilmiş, sağlam ailə planlaşdırılması və reproduktiv sağlamlıq istiqamətində maarifləndirici söhbətlər aparılmışdır.	İcra olunub	-	-
4	6.1.3.4	Erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat və sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat işini təşkil edilməsi	Ağcabədi Rayon Təhsil Şöbəsi	Sentyabr-Noyabr ayları 2021-ci il	Bəzi ümumtəhsil məktəblərində ailənin və nikahın əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılmış, ailənin qorunması və möhkəmləndirilməsi haqqında həm psixoloji, həm də sosioloji məlumatlar verilmişdir.	İcra olunub	-	-

5	6.1.6.	Nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılmasını təmin etməsi	Ağcabədi Rayon İcra Hakimiyyəti	İl ərzində	Nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan (18 yaşadək) olan gənclərlə ailə dəyərlərinin milli,ümumbəşəri prinsipləri barəsində ,ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi istiqamətində maarifləndirici söhbətlər aparılmış, gənclərin erkən nikah və qohumlar arasında nikahın fəsadları haqqında məlumatlandırılması təmin edilmişdir.	İcra olunub	-	-
6	6.1.6.	Nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılmasını təmin etməsi	Ağcabədi Rayon Qeydiyyat şöbəsi	İl ərzində	Nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan (18 yaşadək) olan gənclərlə bu istiqamətdə məlumatlandırılması və maarifləndirilməsi təmin edilmiş, onlarla profilaktik söhbətlər aparılmışdır.	İcra olunub	-	-
7	6.1.7.1	Gənclərin dünyagörüşünün genişləndirilməsinə yardım edən tədbirlərin keçirilməsi	"Ağcabədi Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi	İl ərzində	"Ağcabədi Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinə və ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirilmişdir.	İcra olunub	-	-
8	6.1.7.2	Maarifləndirici vəsaitlər hazırlayır və tabeliyində olan tibb müəssisələri vasitəsilə onların yayılmasının təşkil edilməsi	"Ağcabədi Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi	İl ərzində	ASM sahə həkimləri tərəfindən patronaj xidməti zamanı ailələrdə erkən nikah və onun fəsadları barədə vəsaitlər paylanmış və məsləhətlər verilmişdir.	İcra olunub	-	-

9	6.1.7.3	Gənclərin və onların valideynlərinin erkən nikahın və qohumlar arasında nikahın tibbi fəsadları barədə məlumatlandırılması məqsədilə tədbirlərin görülməsi	“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi	İl ərzində	Nikaha daxil olmaq üçün qan analizi götürülən vətəndaşlara qohum nikahlarının fəsadları barəsində məlumatlar verilmişdir.	İcra olunub	-	-
10	6.1.7.4	Erkən nikaha daxil olmuş gənclərə psixoloji dəstəyin göstərilməsi və onların reproduktiv sağlamlıq sahəsində maarifləndirilməsi üçün tədbirlər görülməsi	“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi	İl ərzində	“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə ezam edilmiş psixoloq tərəfindən konsultasiyalar keçirilmişdir.	İcra olunub	-	-